

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Lənkəran Dövlət Universiteti

««Təsdiq edirəm»

Tədrisin təşkili və təlim

texnologiyaları üzrə prorektor v.i.e:

 dos. Zaur Məmmədov

“___” 2024cu il

Fənn sillabusu

Ixtisas: 050110 – Kimya və biologiya müəllimliyi

Fakültə: Təbiyyat

Kafedra: Biologiya və ekologiya

I.Fənn haqqında məlumat:

Fənnin adı: Genetika və seleksiya

Fənn programı: Genetika və seleksiya (Program: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirinin 12.08.2014 tarixli 887 sayılı əmri ilə təsdiq edilmişdir)

Kodu: IF-B14

Tədris ili: IV (2024-2025). Semestr: VIII

Tədris yükü: 150 saat. Auditoriya yükü: 45 saat: (Mühazirə 30 saat, seminar 15 saat).

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 5 kredit

Auditoriya №:

Saat:

II. Müəllim haqqında məlumat: Məmmədhüseyn Hüseynov biol.e.n.dosent

Məsləhət günləri və saatı: II, III və IV günlər saat 9⁰⁰-13⁰⁰.

E-mail ünvanı: mamed.h@mail.ru

Kafedranın ünvanı: Lənkəran ş., H.Z.Tağıyev 3 sayılı tədris korpusu

III. Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas:

- 1. Quliyev R.Ə., T. Əliyeva K.Ə. Genetika. BDU-nun nəşriyyatı, 2002.
- 2. Babayev M., Məcidov M. Genetikadan praktikum. Bakı, Çəşioğlu, 2006
- 3. Babayev M., Genetikadan məsələlər. Bakı, Çəşioğlu, 2006
- 4. Aйала Ф., Кайгер Дж. Bakı, Современный генетика. I-III том. M., «Мир»

Əlavə:

- 5. Гершензон С.М. Основы современной генетики. Киев. «Наукова Думка», 1983

- 6. Инге-Бечтомов. . Генетика с основами селекции. Москва « Высшая школа»-1989.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən prerekvizit fənn yoxdur

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Kursun tədris edilməsində əsas müasir heyvan, bitki və mikroorganizmlərin genetik xüsusiyyətlərini öyrənməkdir.

- gələcəkdə biologiya fənnini tədris edən müəllimlərin canlı organizmlərdə irsən keçmənin qanuna uyğunluqlarını bilməsin təmin etmək,
- tələbələrə orta məktəbdə şagirdlərinə bioloji biliklər üzrə *nəyi* (fənnin məzmunu) *niyə* (fənnin məqsədi) və *necə* (öyrətmə metodları) öyrətməyin yollarını başa salmaq,

- müasir mərhələdə genetika və seleksiyanın tədrisinin genetik davamlılığının artırılması məsələləri və onların tətbiq edilməsi yollarını;

VIII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

IX.Qiymətləndirmə:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminaraya, 10 bal isə laboratoriyyaya görə verilir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfli
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	yaxşı	C
4.	61-70	kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim mövzu planı: Mühazirə 30 saat, seminar 15 saat. Cəmi: 45 saat

No	Mühazirə	Sa	Ta

1	Giriş. Genetikanın predmeti, tarixi. Plan: 1. Biologiya elmləri arasında genetikanın yeri. 2. Genetikanın inkişaf mərhələləri 3. Müasir genetikanın əsas bölmələri – sitogenetika, molekulyar genetika, mutagenez, fizioloji genetika, fərdi inkişafın genetikası, populyasiya genetikası və s. Mənbə: [1,2,4]	2	12.01
2	Hüceyrə tsikli. Mitoz, amitoz və meyoz bölünmə. Plan: 1.Mitoz – eukariotlarda qeyri-cinsi çoxalmanın əsası kimi. 2.Endomitoz. 3.Amitoz 4.Cinsi çoxalmanın sitoloji əsasları – meyoz. 5. Bitki, heyvan və mikroorganizmlərin həyat tsiklində haplofazanın və diplofazanın növbələşməsi.6. Cinsi çoxalmanın qeyri-müntəzəm tipləri: partenogenez, apomiksis, hipogenez, androgenez. Mənbə: [1,2,4,5]	2	14.01
3	Hibridləşmə üsulu. Monohibrid, di və polihibrid çarpazlaşmada irsiyyət. Plan: 1. Monohibrid çarpazlaşmada irsiyyət. 2. Dihibrid çarpazlaşmada irsiyyət. 3. Polihibrid çarpazlaşmada irsiyyət. Mənbə: [1,2,4,5]	2	03.03
4.	Qeyri-allel genlərin qarşılıqlı təsir formaları Plan: 1. Genlərin komplementar təsiri 2. Genlərin epistatzəsiri 3. Genlərin polimer təsiri 4. Genlərin modifikasiyalasdırıcı təsiri Mənbə: [1,2,4,5]	2	12. Bay.
5	Genlərin ilişilik hadisəsi və krossinqover Plan: 1.Ilişikli irsiliyin xüsusiyyətləri 2. Krossinqoverin sitoloji sübutları.3. Morqanın irsiyyətin xromosom nəzəriyyəsi 4. Qeyri-xromosom irsiliyin qanunauyğunluqları 5. Mitokondri və plastidlərlə keçən irsiyyət Mənbə: [1,2,3,5]	2	12.
6	Cinsiyətin genetikası. Plan: 1. Cinsiyətin genetikası və cinsiyətlə ilişikli irsiyyət 2. Bitki və heyvanlarda cinsiyətin biologiyası 3.Cinsiyətin təyinində xromosom nəzəriyyəsi 4.Cinsiyət xromosomlarının genetik və sitoloji xüsusiyyətləri Mənbə: [1,2,5]	2	
7	Sitoplazmatik (nüvədənkənar) irsiyyət Plan: 1. Nüvə və sitoplazmanın irsiyyətdə nisbi rolü 2. Mitokondri və plastidlər vasitəsilə irsiyyət. 3.Plazmogenlər 4. Erkekliyin sitoplazmatik sterilliyi Mənbə: [1,2,4]	2	

	Dəyişkənlik, səbəbləri və öyrənilmə üsulları	2	
8	<p>Plan:</p> <ol style="list-style-type: none"> 1. Dəyişkənliyin təsnifatı: irsi (kombinativ və mutasiya) və qeyri-irsi (modifikasiya və ontogenetik) dəyişkənliliklər haqqında anlayış. 2. Mutasiya dəyişkənliyi, təsnifat. 3. Modifikasiya dəyişkənliyi <p>Mənbə: [1,2,3,4,5]</p>		
9	<p>Genin strukturu. Genetik proseslərin molekulyar mexanizmləri</p> <p>Plan: 1. Genin quruluşu haqqında təsəvvürlərin inkişafı. 2. Transkripsiya. Hüceyrə RNT-nin tipləri 3. DNT-nin genetik quruluşu. 4. Gen mühədisliyinin əsasları 5. Genin strukturu. 6. Genetik proseslərin molekulyar mexanizmləri.</p>	2	
10	<p>Ontogenezin genetik əsasları</p> <p>Plan: 1. Fərdi inkişaf prosesində genomun stabilliyi və genlərin differensial aktivliyi. 2. Ontogenezdə xromosomların funksional dəyişkənliyi, hormonların və embrional induktorların rolü 3. Somatik hüceyrələrin genetikası 4. Ontogenezin genetik aspektləri.</p> <p>Mənbə: [1,2,4,5,8]</p>	2	
11	<p>Populyasiya və təkamül genetikası</p> <p>Plan: 1. Növ və populyasiya haqqında anlayış 2. Populyasiya genetikasında riyazi modelləşmə. Hardi-Vaynberq qanunu. 3. Populyasiyanın genetik tərkibinin dinamikasının faktorları. 4. Populyasiyadaxili genetik polimorfizm və genetik yük haqqında anlayış.</p> <p>Mənbə: [1,2,4,5,]</p>	2	
12	<p>Prokariotlarda genetik analizin xüsusiyyətləri</p> <p>Plan: 1. Viruslar, bakterofaqlar genetikanın obyekti kimi 2. Bakteriyalarda transformasiya və transduksiya hadisəsi 3. Plazmidlər</p> <p>Mənbə: [1,2,3,4,]</p>	2	
13	<p>İnsan genetikası</p> <p>Plan:</p> <ol style="list-style-type: none"> 1. İnsan genetik tədqiqat obyekti kimi 2. İnsan genetikasının öyrənilmə üsulları <p>Mənbə: [1,2,4,5,8]</p>	2	
14	<p>Tibbi genetikanın problemləri</p> <ol style="list-style-type: none"> 1. İrsi xəstəliklər və onların insan populyasiyalarında yayılması 2. İnsanın immunogenetikası 3. Xromosom və gen xəstəlikləri <p>Mənbə: [1,2,4,5,8]</p>	2	
15	<p>Seleksiyanın genetik əsasları</p> <p>Plan: 1. Seleksiya bir elm kimi, onun predmeti və tədqiqat üsulları 2. Bitkilərin, heyvanların və mikroorganizmlərin seleksiyasında süni mutasiyaların və kombinativ dəyişkənliyin istifadəsi 3. Növlərarası və cinslərarası hibridləşmələrin xüsusiyyətləri. 4. Seçmənin üsulları. Fərdi və kütləvi seçmə</p> <p>Mənbə: [1,2,4,5,8]</p>	2	
	Cəmi	30	s

XI. Fənn üzrə tələblər:

Müasir dövrde mühitin zərərlə amillərinin təsiri ilə canlı orqanizmlərin genetik aparatında baş verən dəyişikliklər təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur. Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyillərini əks etdirməli və yeni nəslə yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır.

Öyrənən tanış olur:

- Genetikanın inkişafının aktual istiqamət və problemləri
- Genetikanın insan həyatında yeri, rolü və mövqeyi
- Genetika fənnin digər elmlərlə qarşılıqlı əlaqəsi

XII. Fənn üzrə təlim nəticələri:

Kursu başa vurduqdan sonra tələbələr:

- genetika fənninin tədrisində müasir metodların tətbiq edilməsi yollarını;
- irsiyyətin və çoxalmanın əsası kimi hüceyrənin quruluşunu,
- ırsən keçmənin qanuna uyğunluqlarını öyrənir.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kolloqviuum sualları.

I kolloqviuum:

1. Biologiya elmləri arasında genetikanın yeri.
2. Genetikanın inkişaf mərhələləri
3. Müasir genetikanın əsas bölmələri .
4. Mitoz – eukariotlarda qeyri-cinsi çoxalmanın əsası kimi.
5. Endomitoz.
6. Amitoz
7. Cinsi çoxalmanın sitoloji əsasları – meyoz.
8. Bitki, heyvan və mikroorqanizmlərin həyat tsiklində haplofazanın və diplofazanın növbələşməsi.
9. Cinsi çoxalmanın qeyri-müntəzəm tipləri: partenogenez, apomiks, hipogenez, androgenez.
10. Monohibrid çaprazlaşmada irsiyyət.

II kolloqviuum:

1. Dihibrid çaprazlaşmada irsiyyət.
2. Polihibrid çaprazlaşmada irsiyyət.
3. Genlərin komplementar təsiri
4. Genlərin epistaztəsiri
5. Genlərin polimer təsiri
6. Genlərin modifikasiyalasdırıcı təsiri
7. İlişkili ırsiliyin xüsusiyyətləri
8. Krossinqoverin sitoloji sübutları.
9. Morqanın irsiyyətin xromosom nəzəriyyəsi
10. Qeyri-xromosom ırsiliyin qanuna uyğunluqları

Genetika və seleksiya fənnindən imtahan sualları:

1. Biologiya elmləri arasında genetikanın yeri.
2. Genetikanın inkişaf mərhələləri
3. Müasir genetikanın əsas bölmələri .
4. Mitoz – eukariotlarda qeyri-cinsi çoxalmanın əsası kimi.
5. Endomitoz.
6. Amitoz
7. Cinsi çoxalmanın sitoloji əsasları – meyoz.
8. Bitki, heyvan və mikroorganizmlərin həyat tsiklində haplofazanın və diplofazanın növbələşməsi.
9. Cinsi çoxalmanın qeyri-müntəzəm tipləri: partenogenez, apomiksis, hipogenez, androgenez.
10. Monohibrid çarparlaşmada irsiyyət.
11. Dihibrid çarparlaşmada irsiyyət.
12. Polihibrid çarparlaşmada irsiyyət.
13. Genlərin komplementar təsiri
14. Genlərin epistatəsiri
15. Genlərin polimer təsiri
16. Genlərin modifikasiyalasdırıcı təsiri
17. İlişkili irsiliyin xüsusiyyətləri
18. Krossinqoverin sitoloji sübutları.
19. Morganın irsiyyətin xromosom nəzəriyyəsi
20. Qeyri-xromosom irsiliyin qanuna uyğunluqları
21. Mitochondri və plastidlərlə keçən irsiyyət
22. Cinsiyətin genetikası və cinsiyətlə ilişkili irsiyyət
23. Bitki və heyvanlarda cinsiyətin biologiyası
24. Cinsiyətin təyinində xromosom nəzəriyyəsi
25. Cinsiyət xromosomlarının genetik və sitoloji xüsusiyyətləri
26. Nüvə və sitoplazmanın irsiyyətdə nisbi rolü
27. Mitochondri və plastidlər vasitəsilə irsiyyət.
28. Plazmogenlər
29. Erkekliyin sitoplazmatik sterilliyi
30. Dəyişkənliyin təsnifatı. Mutasiya və modifikasiya dəyişkənliyi
31. Genin quruluşu haqqında təsəvvürlerin inkişafı
32. Transkripsiya. Hüceyrə RNT-nin tipləri
33. DNT-nin genetik quruluşu.
34. Genin strukturu. Gen mühədililiyinin əsasları
35. Genetik proseslərin molekulyar mexanizmləri.
36. Fərdi inkişaf prosesində genomun stabilliyi və genlərin differensial aktivliyi
37. Ontogenezdə xromosomların funksional dəyişkənliyi.
38. Somatik hüceyrələrin genetikası
39. Ontogenezin genetik aspektləri.
40. Növ və populyasiya haqqında anlayış
41. Populyasiya genetikasında riyazi modelləşmə. Hardi-Vaynberq qanunu.
42. Viruslar, bakterofaqlar genetikanın obyekti kimi
43. Bakteriyalarda transformasiya və transduksiya hadisəsi
44. Plazmidlər

45. İnsan genetik tədqiqat obyekti kimi. İnsan genetikasının öyrənilmə üsulları
46. İrsi xəstəliklər və onların insan populyasiyalarında yayılması
47. Xromosom və gen xəstəlikləri
48. Seleksiya bir elm kimi, onun predmeti və tədqiqat üsulları
49. Növlərarası və cinslərarası hibridləşmələrin xüsusiyyətləri
50. Seçmənin üsulları. Fərdi və kütləvi seçmə

"Genetika və seleksiya" fənninin sillabusu 050112-"Kimya və biologiya müəllimliyi" ixtisası (programı) üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Biologiya və tibbi biliklər kafedrasının 10 sentyabr 2024-cü il tarixli iclasında təsdiq olunmuşdur (Protokol № 01).

Kafedra müdürü:



dos.M.B.Hüseynov

Fənn müəllimi:



dos.M.B.Hüseynov